

Yazıcı-şaire Südabə Sərvî. "Ağrıların kölgəsi" ("Mürçü" nəşriyyatı, 2023) adlı sənədli roman. Kitabın ele başlangıcından mövzunun mezzunu aydın olur. Aliye İzetbeqoviçdən əvvələr verilən bu sitat da hər şeyi deyir: "Soyqırım unudulduqca tekrar olur"... Qarabağ mühəribəsi və bu mühəribənin əsasının ən azı 20-ci əsrin əvvəllerindən qoyulduğu romanda sənədli olaraq əsaslandırılır. Bir daha A.İzetbeqoviçin yuxarıdakı kələminin əsərin əvvəlinə məntiqli şəkildə çıxarıldığının fərginə varırsan. Müəllif 7 yaşlı oğlan uşağının 80 il - 87 yaşlı dünyagörmüş bir kişi olduğunu vaxta kimi həyatında çəkdiyi ağrıacıları əsəre getirib: "Professor dediyimiz doktor Fəxrəddin Türkelli uzun illər həkim kimi cərrahlıq peşəsiylə məşgül olmuşdu. Çox bacarıqlı və savadlı həkim idi. Qocalıb əldən düşsə də, ağır əməliyyatlar zamanı yenə onu çağırıldır. Həvəslə gedər, bildiklərini gənc həkimlərə öyrəndər. Ortaböylü, azacıq dolu bədənlidi, gündən yanib qaralmış sıfəti, ağappaq dalğavarı gur saçı simasına xüsusi ahəng qatırdı.

Həyat yoldaşı illər önce Allahın rəhmətinə qovuşmuşdu. Dörd övladından heç biri yanında deyildi. Bir ildi yatırıldı. Ürəyi xəstəydi. Arada böyük qızı gelir, yir-yığış edir, sonra da çıxbı gedirdi.

Ata-babalı Şamaxıdan - məşhur Əfəndiyevlər nəslindən idilər. Bu nəsildən bir çox həkimlər, içtimai xadimlər, elm adamları çıxmışdı.

Uşağılığı da Şamaxıda keçmişdi. Hələ balacıkən babaları ona erməni daşnakları haqqında çox şey anlatmışdılar, sonradan özü də o hadisələrin canlı şahidi olmuşdu. Bütün bunları vaxtı olduqca qələmə alırdı. Ancaq vaxt təpib yaza bilmədiyi hələ çox şəyər vardi.

Son vaxtlar ayaqları və ürəyi ağrıdığu üçün yazmaqdə çətinlik çəkir, uzandığı yerde qələmi götürür, yaddaşının ən ucqar yerində qalanları ağ vərəqə köçürürdü. Sonradan çətin oldu. Əli qələm də tutmadı. Düşündü ki, səriştəli qələmi olan, onu səbirlə dinləməyi bacaran bir yazıçıya ehtiyacı var. Soraqlaşdı. Tapdı. Yazısını dəvət etdi. Həyatını danışdı. Bütün bunları yaz-dedi. Mən daha yaza bilmirəm. Ömrümən sonu catib, hiss edirəm. İstəmirəm bu xatirələr mənimlə məzara getsinlər. Yaz, qoy göləcək nəsil oxusun, bilsin. Səndən bir xahişim də var. Hərçənd övladlarım bu istəyime qarşı çıxırlar, guya yolda pis olaram, ölürem. Xahiş edirəm məni bir nəfər var, son dəfə onun məzarına götür. Amma uşاقlar bilməsinlər". Demək olar ki, bu minvalla romanın baş qəhramanı olaraq götürdüyü Fəxrəddin Türkellinin - 7 yaşlı Fəxinin bələdçiyyi ilə yazıçı Südabə Sərvî oxucularını bir əsrlər keçmişə qaytarır. Ordan pille-pille bu

"Bu dağlar niyə belə keçəlləşiblər. ay Allah?" - Doktor düşünürdü. "Bir zamanlar yaşıllığı göz qamaşdırıldı. Eh... Gör mən də neyin dərдин çəkirəm. İndi insanların noinki başı, qolbi də, ürəyi də keçəlləşib, qalmış ki, bu qoca dağlar ola..."

Yoldan azca aralı sıra ilə uzanıb gedən işq direkləri uzaqdan adama

oxşayırdılar; elə bil qarmaqla ipdən asmışdılar. Göz oxşayan həmişəyaşıl ağaclar da bir-bir gəlib keçirdi. Lap cavaniqliqdan yaşıllığı çox sevirdi. Tez-tez təbiətin qoynunda olur, saatlarla Allahn yaratdığı gözəlliye tamaşa edirdi.

- Ehh... - Dərindən köksünü övdürdü. Bir ildi, bu gözəlliklərdən məhrum idim, - dedi. Həkimlər məni yataq xəstəsi eləmisi dər.

- Vallah, düz deyirsiz, - Yazıçı dedi. İndiki zamanda adamın həkimə işi düşməsin.

Birdən xatırladı ki, yanındakı da həkimidir.

- Bağışlayın, doktor. Siz ayrı.

Sizin kimi təcrübəli, öz işinə məsuliyyətlə yanaşan peşəkar mütəxəssisler indi azdi.

Fəxrəddin gülümşədi. Heç nə deməsə də, bu sözər onu çox dùyğulandırdı.

Həkim işlədiyi illər düşdü yadına.

Həmişə xəstələrinə deyirdi, çalışın xəstələnməyin. Yeməyinizə fikir verin. Mədəyə, böyrəyinizə, ödünüzə yük düşməsin. İnsan bədəninin üzvləri bir mixla bərkidilən qızıl bütə bənzər. Mix çıxırlarsa, büt parçalanıb dağlığı kimi insanın bədəni də yaşamaq qabiliyyətini itirər, cürrübə dağları və məhv olur".

Əsərdən gotirdiyim bu parçada

publisistika da var, tarixi hadisələr də var, roman janrına məxsus bədiiilik də.

Misal üçün. Burada göy üzünə

topləşən qara bulud topaları bədii

şəkildə qara palṭar geyinib yas yerinə

axışan və yağacıq təqirdərən göz yaşı

töküb ağlaşan qadınlara bənzədir.

Mükəmməl yazıçı müşahidəsi və

metaforik bədii düşüncə! Yaxud da

keçələrə qədərənəkən, ani olaraq bu arada insanların da

bəşinin keçəlliyyini müqayisəyə

götürir, bu zaman bu iki keçəlliyyin

zahiri oxşarlığı ilə kifayətlənməyib,

mənəvi aləmdə də - insanların

qəlbində də keçəlləşmə baş

verdiyinə işarə ilə təəssüflənir.

Cüñki insan daxılıən zəngin olmalı və

bu zənginlik insan ürəyinin

rəngbərəng naxışları kimi - onun

dənli dənli gələn qələmliyi kimi

özünü bürüze verməlidir. İnsanın

ürəyinin də başı kimi keçəlləşməsi

artıq manqurtllaşmaq faciəsindən

xəber verir. Məhz bizi 70 illik sovet

rejimi qəsdən manqurtlasdırıldı -

başımıza gətirilən fəlakətləri

unutdurduğuna görə də nehayətde

Qarabağımızın itirilməsi ilə

nəticələnən ağrı-acılı müsibətlər

yaşayışı olduq. Və onda ki, daxili

keçəllikdən xilas olduq - qan

yaddaşımız bərpa olundu, 44 günde

bir qərinəlik (30 illik) yolu qət edib

Şakir Albaliyev

Yazıcı-şaire Südabə Sərvî.

"Ağrıların kölgəsi" ("Mürçü" nəşriyyatı, 2023) adlı sənədli roman. Kitabın ele başlangıcından mövzunun mezzunu aydın olur. Aliye İzetbeqoviçdən əvvələr verilən bu sitat da hər şeyi deyir: "Soyqırım unudulduqca tekrar olur"... Qarabağ mühəribəsi və bu mühəribənin əsasının ən azı 20-ci əsrin əvvəllerindən qoyulduğu romanda sənədli olaraq əsaslandırılır. Bir daha A.İzetbeqoviçin yuxarıdakı kələminin əsərin əvvəlinə məntiqli şəkildə çıxarıldığının fərginə varırsan. Müəllif 7 yaşlı oğlan uşağının 80 il - 87 yaşlı dünyagörmüş bir kişi olduğunu vaxta kimi həyatında çəkdiyi ağrıacıları əsəre getirib: "Professor dediyimiz doktor Fəxrəddin Türkelli uzun illər həkim kimi cərrahlıq peşəsiylə məşgül olmuşdu. Çox bacarıqlı və savadlı həkim idi. Qocalıb əldən düşsə də, ağır əməliyyatlar zamanı yenə onu çağırıldır. Həvəslə gedər, bildiklərini gənc həkimlərə öyrəndər. Ortaböylü, azacıq dolu bədənlidi, gündən yanib qaralmış sıfəti, ağappaq dalğavarı gur saçı simasına xüsusi ahəng qatırdı.

Həyat yoldaşı illər önce Allahın rəhmətinə qovuşmuşdu. Dörd övladından heç biri yanında deyildi. Bir ildi yatırıldı. Ürəyi xəstəydi. Arada böyük qızı gelir, yir-yığış edir, sonra da çıxbı gedirdi.

Ata-babalı Şamaxıdan - məşhur Əfəndiyevlər nəslindən idilər. Bu nəsildən bir çox həkimlər, içtimai xadimlər, elm adamları çıxmışdı.

Uşağılığı da Şamaxıda keçmişdi. Hələ balacıkən babaları ona erməni daşnakları haqqında çox şey anlatmışdılar, sonradan özü də o hadisələrin canlı şahidi olmuşdu. Bütün bunları vaxtı olduqca qələmə alırdı. Ancaq vaxt təpib yaza bilmədiyi hələ çox şəyər vardi.

Son vaxtlar ayaqları və ürəyi ağrıdığu üçün yazmaqdə çətinlik çəkir, uzandığı yerde qələmi götürür, yaddaşının ən ucqar yerində qalanları ağ vərəqə köçürürdü. Sonradan çətin oldu. Əli qələm də tutmadı. Düşündü ki, səriştəli qələmi olan, onu səbirlə dinləməyi bacaran bir yazıçıya ehtiyacı var. Soraqlaşdı. Tapdı. Yazısını dəvət etdi. Həyatını danışdı. Bütün bunları yaz-dedi. Mən daha yaza bilmirəm. Ömrümən sonu catib, hiss edirəm. İstəmirəm bu xatirələr mənimlə məzara getsinlər. Yaz, qoy göləcək nəsil oxusun, bilsin. Səndən bir xahişim də var. Hərçənd övladlarım bu istəyime qarşı çıxırlar, guya yolda pis olaram, ölürem. Xahiş edirəm məni bir nəfər var, son dəfə onun məzarına götür. Amma uşاقlar bilməsinlər". Demək olar ki, bu minvalla romanın baş qəhramanı olaraq götürdüyü Fəxrəddin Türkellinin - 7 yaşlı Fəxinin bələdçiyyi ilə yazıçı Südabə Sərvî oxucularını bir əsrlər keçmişə qaytarır. Ordan pille-pille bu

"Bu dağlar niyə belə keçəlləşiblər. ay Allah?" - Doktor düşünürdü. "Bir zamanlar yaşıllığı göz qamaşdırıldı. Eh... Gör mən də neyin dərđin çəkirəm. İndi insanların noinki başı, qolbi də, ürəyi də keçəlləşib, qalmış ki, bu qoca dağlar ola..."

Yordan azca aralı sıra ilə uzanıb gedən işq direkləri uzaqdan adama

oxşayırdılar; elə bil qarmaqla ipdən asmışdılar. Göz oxşayan həmişəyaşıl ağaclar da bir-bir gəlib keçirdi. Lap cavaniqliqdan yaşıllığı çox sevirdi. Tez-tez təbiətin qoynunda olur, saatlarla Allahn yaratdığı gözəlliye tamaşa edirdi.

- Ehh... - Dərindən köksünü övdürdü. Bir ildi, bu gözəlliklərdən məhrum idim, - dedi. Həkimlər məni yataq xəstəsi eləmisi dər.

- Vallah, düz deyirsiz, - Yazıçı dedi.

İndiki zamanda adamın həkimə işi düşməsin.

Birdən xatırladı ki, yanındakı da həkimidir.

- Bağışlayın, doktor. Siz ayrı.

Sizin kimi təcrübəli, öz işinə məsuliyyətlə yanaşan peşəkar mütəxəssisler indi azdi.

Fəxrəddin gülümşədi. Heç nə deməsə də, bu sözər onu çox dùyğulandırdı.

Həkim işlədiyi illər düşdü yadına.

Həmişə xəstələrinə deyirdi, çalışın xəstələnməyin. Yeməyinizə fikir verin. Mədəyə, böyrəyinizə, ödünüzə yük düşməsin. İnsan bədəninin üzvləri bir mixla bərkidilən qızıl bütə bənzər. Mix çıxırlarsa, büt parçalanıb dağlığı kimi insanın bədəni də yaşamaq qabiliyyətini itirər, cürrübə dağları və məhv olur".

Əsərdən gotirdiyim bu parçada

publisistika da var, tarixi hadisələr də var, roman janrına məxsus bədiiilik də.

Misal üçün. Burada göy üzünə

topləşən qara bulud topaları bədii

şəkildə qara palṭar geyinib yas yerinə

axışan və yağacıq təqirdərən göz yaşı

töküb ağlaşan qadınlara bənzədir.

Mükəmməl yazıçı müşahidəsi və

metaforik bədii düşüncə! Yaxud da

keçələrə qədərənəkən, ani olaraq bu arada insanların da

bəşinin keçəlliyyini müqayisəyə

götürir, bu zaman bu iki keçəlliyyin

zahiri oxşarlığı ilə kifayətlənməyib,

mənəvi aləmdə də - insanların

qəlbində də keçəlləşmə baş

verdiyinə işarə ilə təəssüflənir.

Cüñki insan daxılıən zəngin olmalı və

bu zənginlik insan ürəyinin

rəngbərəng naxışları kimi - onun

dənli dənli gələn qələmliyi kimi

özünü bürüze verməlidir. İnsanın

ürəyinin də başı kimi keçəlləşməsi

artıq manqurtllaşmaq faciəsindən

xəber verir. Məhz bizi 70 illik sovet

rejimi qəsdən manqurtlasdırıldı -

başımıza gətirilən fəlakətləri

unutdurduğuna görə də nehayətde

Qarabağımızın itirilməsi ilə

nəticələnən ağrı-acılı müsibətlər

yaşayışı olduq. Və onda ki, daxili

keçəllikdən xilas olduq - qan

yaddaşımız bərpa olundu, 44 günde

bir qərinəlik (30 illik) yolu qət edib

Şakir Albaliyev

Yazıcı-şaire Südabə Sərvî.

"Ağrıların kölgəsi" ("Mürçü" nəşriyyatı, 2023) adlı sənədli roman. Kitabın ele başlangıcından mövzunun mezzunu aydın olur. Aliye İzetbeqoviçdən əvvələr verilən bu sitat da hər şeyi deyir: "Soyqırım unudulduqca tekrar olur"... Qarabağ mühəribəsi və bu mühəribənin əsasının ən azı 20-ci əsrin əvvəllerindən qoyulduğu romanda sənədli olaraq əsaslandırılır. Bir daha A.İzetbeqoviçin yuxarıdakı kələminin əsərin əvvəlinə məntiqli şəkildə çıxarıldığının fərginə varırsan. Müəllif 7 yaşlı oğlan uşağının 80 il - 87 yaşlı dünyagörmüş bir kişi olduğunu vaxta kimi həyatında çəkdiyi ağrıacıları əsəre getirib: "Professor dediyimiz doktor Fəxrəddin Türkelli uzun illər həkim kimi cərrahlıq peşəsiylə məşgül olmuşdu. Çox bacarıqlı və savadlı həkim idi. Qocalıb əldən düşsə də, ağır əməliyyatlar zamanı yenə onu çağırıldır. Həvəslə gedər, bildiklərini gənc həkimlərə öyrəndər. Ortaböylü, azacıq dolu bədənlidi, gündən yanib qaralmış sıfəti, ağappaq dalğavarı gur saçı simasına xüsusi ahəng qatırdı.

Həyat yoldaşı illər önce Allahın rəhmətinə qovuşmuşdu. Dörd övladından heç biri yanında deyildi. Bir ildi yatırıldı. Ürəyi xəstəydi. Arada böyük qızı gelir, yir-yığış edir, sonra da çıxbı gedirdi.

Ata-babalı Şamaxıdan - məşhur Əfəndiyevlər nəslindən idilər. Bu nəsildən bir çox həkimlər, içtimai xadimlər, elm adamları çıxmışdı.

Uşağılığı da Şamaxıda keçmişdi. Hələ balacıkən babaları ona erməni daşnakları haqqında çox şey anlatmışdılar, sonradan özü də o hadisələrin canlı şahidi olmuşdu. Bütün bunları vaxtı olduqca qələmə alırdı. Ancaq vaxt təpib yaza bilmədiyi hələ çox şəyər vardi.

Son vaxtlar ayaqları və ürəyi ağrıdığu üçün yazmaqdə çətinlik çəkir, uzandığı yerde qələmi götürür, yaddaşının ən ucqar yerində qalanları ağ vərəqə köçürürdü. Sonradan çətin oldu. Əli qələm də tutmadı. Düşündü ki, səriştəli qələmi olan, onu səbirlə dinləməyi bacaran bir yazıçıya ehtiyacı var. Soraqlaşdı. Tapdı. Yazısını dəvət etdi. Həyatını danışdı. Bütün bunları yaz-dedi. Mən daha yaza bilmirəm. Ömrümən sonu catib, hiss edirəm. İstəmirəm bu xatirələr mənimlə məzara getsinlər. Yaz, qoy göləcək nəsil oxusun, bilsin. Səndən bir xahişim də var. Hərçənd övladlarım bu istəyime qarşı çıxırlar, guya yolda pis olaram, ölürem. Xahiş edirəm məni bir nəfər var, son dəfə onun məzarına götür. Amma uşaqlar bilməsinlər". Demək olar ki, bu minvalla romanın baş qəhramanı olaraq götürdüyü Fəxrəddin Türkellinin - 7 yaşlı Fəxinin bələdçiyyi ilə yazıçı Südabə Sərvî oxucularını bir əsrlər keçmişə qaytarır. Ordan pille-pille bu

"Bu dağlar niyə belə keçəlləşiblər. ay Allah?" - Doktor düşünürdü. "Bir zamanlar yaşıllığı göz qamaşdırıldı. Eh... Gör mən də neyin dərđin çəkirəm. İndi insanların noinki başı, qolbi də, ürəyi də keçəlləşib, qalmış ki, bu qoca dağlar ola..."

Yordan azca aralı sıra ilə uzanıb gedən işq direkləri uzaqdan adama

oxşayırdılar; elə bil qarmaqla ipdən asmışdılar. Göz oxşayan həmişəyaşıl ağaclar da bir-bir gəlib keçirdi. Lap cavaniqliqdan yaşıllığı çox sevirdi. Tez-tez təbiətin qoynunda olur, saatlarla Allahn yaratdığı gözəlliye tamaşa edərənəkən, ona qaralmış sıfəti, ağappaq dalğavarı gur saçı simasına xüsusi ahəng qatırdı.

Həyət yoldaşı illər önce Allahın rəhmətinə qovuşmuşdu. Dörd övladından heç biri yanında deyildi. Bir ildi yatırıldı. Ürəyi xəstəydi. Arada böyük qızı gelir, yir-yığış edir, sonra da çıxbı gedirdi.

Ata-babalı Şamaxıdan - məşhur Əfəndiyevlər nəslindən idilər. Bu nəsildən bir çox həkimlər, içtimai xadimlər, elm adamları çıxmışdı.

Uşağılığı da Şamaxıda keçmişdi. Hələ balacıkən babaları ona erməni daşnakları haqqında çox şey anlatmışdılar, sonradan özü də o hadisələrin canlı şahidi olmuşdu. Bütün bunları vaxtı olduqca qələmə alırdı. Ancaq vaxt təpib yaza bilmədiyi hələ çox şəyər vardi.

Son vaxtlar ayaqları və ürəyi ağrıdığu üçün yazmaqdə çətinlik çəkir, uzandığı yerde qələmi götürür, yaddaşının ən ucqar yerində qalanları ağ vərəqə köçürürdü. Sonradan çətin oldu. Əli qələm də tutmadı. Düşündü ki, səriştəli qələmi olan, onu səbirlə dinləməyi bacaran bir yazıçıya ehtiyacı var. Soraqlaşdı. Tapdı. Yazısını dəvət etdi. Həyatını danışdı. Bütün bunları yaz-dedi. Mən daha yaza bilmirəm. Ömrümən sonu catib, hiss edirəm. İstəmirəm bu xatirələr mənimlə məzara getsinlər. Yaz, qoy göləcək nəsil oxusun, bilsin. Səndən bir xahişim də var. Hərçənd övladlarım bu istəyime qarşı çıxırlar, guya yolda pis olaram, ölürem. Xahiş edirəm məni bir nəfər var, son dəfə onun məzarına götür. Amma uşaqlar bilməsinlər". Demək olar ki, bu minvalla romanın baş qəhramanı olaraq götürdüyü Fəxrəddin Türkellinin - 7 yaşlı Fəxinin bələdçiyyi ilə yazıçı Südabə Sərvî oxucularını bir əsrlər keçmişə qaytarır. Ordan pille-pille bu

"Bu dağlar niyə belə keçəlləşiblər. ay Allah?" - Doktor düşünürdü. "Bir zamanlar yaşıllığı göz qamaşdırıldı. Eh... Gör mən də neyin dərđin çəkirəm. İndi insanların noinki başı, qolbi də, ürəyi də keçəlləşib, qalmış ki, bu qoca dağlar ola..."

Yordan azca